

TƏSVİRİ

Bu [Fırlanan Çay Qurutma](#) Maşınının 16 ələk qabı var, hər tepsinin diametri 90 sm, ümumi qurutma sahəsi 10 m²dir. Bir partiyada 27-36 kq yaş çayı emal edə bilər.

3 sm qalınlığında və heç bir istilik israf etməməsini və 30% enerji qənaət etməsini təmin etmək üçün maşını tamamilə örtən, ekoloji cəhətdən təmiz yüksək temperaturlu istiliyədavamlı izolyasiya materialı. Qapı, yüksək havaya davamlı elastik kauçuk zolaqlar ilə örtülmüşdür ki, bu da isti havanın qaçmasını qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.

Yüksək dayanıqlı polad menteşələr və qapı tutacaqlarından istifadə edərək, maşının ömrü digər şirkətlərə nisbətən 40% artırılır, Quruducu maşının paslanmayan polad ələk qablarından istifadəsi çay istehsalının təmizliyini təmin edərək zərərli maddələr istehsal etməyəcək.

AVANTAJI

1. Rotary qurutma dizaynı, çay yarpaqları bərabər qızdırılır və daha tez quruyur.
2. Bütün maşının 50% -dən çoxu modul dizaynı, toplu sifarişlər üçün qısa istehsal müddətini və hissələrin dəyişdirilməsini asanlaşdırır.
3. Patentli hava kanalı dizaynı, hər ələk tepsisinin dibinin havaya girməsinə imkan verir ki, bu da çaydakı nəmi tez bir zamanda aradan qaldırır və qurutma səmərəliliyini artırır.
4. Güclü egzoz havası olan maşın tez nəmli bir egzoz çıxışına malikdir və nəmin daha tez boşalması və istehsal səmərəliliyinin artırılması üçün qurudulmanın əvvəlində hava çıxışı açılır.

TƏTBİQ

[Kiçik Çay Qurutma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Temperatur	İş vaxtı
Qara çay	80-120	20-60 dəqiqə
Yaşıl çay	80-120	20-60 dəqiqə
Ağ Çay	80-120	20-60 dəqiqə
Oolong Çayı	80-120	20-60 dəqiqə
Bitki mənşəli çay	80-120	20-60 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay qurutma maşınının](#) texniki xüsusiyyətləri siyahısı:

Model	DL-6CHZ-9B
-------	------------

Ölçü	1420 × 1100 × 2190 mm	
Gərginlik	380V 50Hz	
İstilik elementi	Elektrikli istilik teli	
Ümumi istilik gücü	13,5 kVt	
İstilik elementləri qrupu	1 Qrup	
Motor fanatı	Güc	0.18 kVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	220 V
Döner motor paleti	Güc	15 W
	Sürət	1250 rpm
	Nominal gərginlik	220 V
Paletin fırlanma sürəti	6 rpm	
Palet növü	Dəyirmi	
Effektiv qurutma sahəsi	10.1 m ²	
Qurutma paletlərinin sayı	16	
Partiya başına tutum	27-36 kq / vaxt	

Bütün [pravoslav çay qurutma maşınının](#) spesifikasiyası .

Model	6CHZ-2	6CHZ-5	6CHZ-9	6CHZ-14	6CHZ-34
Tepsilərin miqdarı	10 ədəd	14 ədəd	16 ədəd	16 ədəd	36 ədəd
Tepsilərin Çapı	50 sm	70 sm	90 sm	110 sm	110 sm
Qurutma sahəsi	2 m ²	5 m ²	9 m ²	14 m ²	34 m ²
Tutum	6-8 kq	15-20 kq	27-36 kq	42-56 kq	102-136 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

得力. 的烘干机

Rotary Tea Dryer DL-6CHZ-9B

Voltage: 380V 50HZ
Heating Power: 15 kw
Tray Layers: 16 Layers
Tray Diameter: 90 cm
For All Kind Tea

27 kg Per Batch
Drying Area: 9m²
Stainless Steel Trays



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767



茶叶烘焙机 泉州得力农林机械有限公司
QUANZHOU DELI AGRICULTURE MACHINERY CO., LTD
科技部科技型中小企业创新基金立项企业
国家农业机械购置补贴入选企业
售后服务热线: 0595-23112319



生产车间 1





ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓